

FÜZULİ LİRİKASINDA FOLKLOR MOTİVLƏRİ

XÜLASƏ

Məqalədə dahi Azərbaycan mütəfəkkiri Məhəmməd Füzulinin lirik şeirləri ilə Azərbaycan folklorundan nümunələr paralel şəkildə tədqiqata cəlb edilmişdir. Tədqiqatda şairin şeirlərinin folklorla əlaqədar olduğu müəyyən edilmiş, onun yaradıcılığının fəlsəfi-ictimai və sosial-mədəni mahiyəyinin açıqlanmasında folklorun başlıca qaynaq olduğu vurgulanmışdır.


Tədqiqat işində şairin mənsub olduğu xalqın folklor yaddaşından yaradıcı şəkildə yararlanaraq mükəmmel poeziya nümunələri yaratmaqla dünya ədəbiyyatında lirik şeirlərin zirvəsini fəth etdiyi göstərilmişdir. Bu qənaətin əsasında sənətkarın doğma xalqının mənəvi söz xəzinəsinə kifayət qədər dorindən bələd olduğu amilinin dayandığı inandırıcı əsaslarla təsdiq edilmişdir. Şairin sənət zirvəsinə yüksəlməsinin başlıca səbəbinin məhz bu argumentlərlə bağlılığı şübhətə yetirilmişdir. Məhz bu baxımdan Məhəmməd Füzuli Azərbaycan xalqının dünyaya bəxş etdiyi nəhəng sənətkar kimi adını poetik fikir tarixində qızıl hərflərlə yazardır mağka nail olmuşdur.

Məqalədə həmçinin şairin fəlsəfi dünyagörüşünün açıqlanmasında folklor incəliklərinin öyrənilməsinin vacibli vurgulanmışdır.

Açar sözlər: Füzuli, folklor, şeir, lirika, motiv, örnək, xalq

Azərbaycan xalqının mütəfəkkir övladı Məhəmməd Füzuli lirikanın zirvəsini fəth etmiş sənətkardır. Füzuli şeirlərinin dahiyanalı ondadır ki, o, sözün - yaratdığı misraların sehri ilə hər misradada, hər beytədə dürli-dürlü hikmət çələngi hörməydür. Onun hər beytindən, hər misrasında bir yox, bir neçə qatbaqtı monalı dürüllü kəlamlar sözşülür oxucu könlüna. Füzulinin hər qəzəlini, qoşolandəki hər misranı, hər beytin təkrar-təkrar oxuyanda, biz o poetik fikirlərin arxasında gizlənib qalmış qoşqatlı məna laylarının hər dəfə bir qatını - bir layını aşmış kimi oluruz. Hər dəfə də heyrətə gəlirik ki, bu nə sirdir ki, eyni bir poetik nümunənin hər tozə oxunuşdan yeni-yeni mənalarına rast oluruz. Əlbəttə

Məhəmməd Füzuli - 530



ki, bu sırrı aşkar etmək, aşkarlamaq da hər kəsə, hər oxucuya nəsib olmur. Bunun üçün gorokdir ki, Füzuli sözünün sehriñin düşə biləson, Füzuli dilinin, Füzuli hikmətinin möcüzəvi aləminə, Füzuli döryasına qəvvas kimi baş vura biləson.

Bəs hər kəlmədən, hər cümlədən (misradan, beyt-dən) qatbaqtı məna çalarları hörə bilməyin sırrı hər dəndər belə? Bu sualın cavabı Məhəmməd Füzulinin mənsub olduğu xalqda, xalqının müdrikliyində, düşün-düyü - daşındığı ana dilində, ana dilinin hər sözünün ettihta etdiyi əsrarəngiz çalarlardadır. Əbəs deyildir ki, Azərbaycan xalqına şair xalq deyirlər. Məhz Füzuli

şairəbli Azərbaycan xalqının övladı olduğuna görədir ki, şeirin, poeziyanın zirvəsini fəth etmişdir. Deyordim ki, Füzuli poeziyasında Azərbaycan xalqının müdrikliyinin şair simasındaki mücəssəməsidir. M.Füzuli poetik fikir aləmi ilə məhz Azərbaycan xalqının özünü to cassum etdirir. Xalqımızın hikmət dulu dünyasının əsərindən qızılızlılığını lirikasında əks etdirən dahi sənətkardır.

O, şair xalqın şair övladı olaraq doğulmuş, yaşaması və buna əbədiyyaş əsərləri hesabına əbədiyyot qazanmışdır. "Elmsız şeir əsası yox divar kimidir" deyən və bu fikrimi öz əsərləri vəsítəsilə işləniləşdirən, reallaşdırın şairdir. Bəs "elmsız şeir" dedikdə sənətkar nəyə işarə etmişdir? Əlbəttə ki, müdrikliklə yoğrulmuş folosofiya, yəni xalq hikmətinə. Xalqımızın hikmat bulağı - həyata, dünyaya baxış folosfisi isə, hər şeydən öncə, onun şifahı yaradılığında, zəkasının işığı olan folklorunda özünü əbədiyəşdirir.

Xalqə ağzın sırrını hər dom qılır izhar söz,

Bu nə sirdir ki, olur hər ləhzo yoxdan var söz.
deyən dahi şair "Söz" qozəlində söz - şeir, qozələ, poeziyaya xalq sözünün hikməti kimi yanmışdır. Qələm adamının, şairin silahı sözdür; söz vəsítəsilə fi-kirlərini dilö götürən sənətkar məhz xalq ağzını - xalq müdrikliyini sənətkarlıq məktəbinin bünövrəsi - "elmi" kimi müəyyənləşdirmişdir özünün poeziya səltəntində. Məhz xalqının övladı kimi xalqının danişan-yazan dili - qələmi kimi yaratdığı poeziya sarayının özüllünə, divarlarını, binasını xalqının təfəkkür çeşməsindən qaynaqlanmaqla araya-ərəsəyə götürmişdir. Bu səbəbdən də Füzuli poeziyası mənsub olduğu Azərbaycan xalqının mənəvi xəzinəsinin potensial gücünü əks etdiən mükəmməl sənətkarlıq əsərləri qızdırıldır. Füzuli yaratıcılığının zənginliyinə sırrı onun xalq dəhası ilə qaynayıb-qarışmasına, xalq müdrikliyi ilə özünəməxsus şəkildə çarpzalaşdırınğıb olmasına-dır. Onun ilhamın mayası xalqın müdriklik çeşməsindən qaynaqlanır.

(Davamı var)